

# SOY - KÖKƏ SÖYKƏNƏN POEZİYA

*(Gülnarə İsrafil yaradıcılığına bir baxış)*

Rus ədəbi tənqidçisi V.Q.Belinski yazırkı ki, poeziya təkcə kitablarda deyil, o, həyatın öz nəfəsindədir. Düzdür, həyatın nəfəsi bəzən ilq, bəzən də buz kimi soyuq olur. Poeziya həyatın nəfəsiylə nəfəsnəfəsə dayananların fərqli və fərdi düşüncələridir, ömrün hər anını ifadə etmək bacarığıdır, özünəməxsus baxışdır, eşitdiklərinə, gördüklərinə, duyduqlarına yanaşma tərzidir. Ona görə də hissləri, emosiyaları, eyni təbiət mənzərəsini təsvir edən şairlərin sözünün, fikirlərinin eyniliyi mümkün deyil. Çünkü "poeziya hər bir istedadın daxili alovudur" (F.M.Dostoyevski). Bu alov hamının qəlbində eyni hərarətdə ola bilmir, hamının daxilini eyni işıqlandırmır, isitmır. Ancaq soyuq nəfəsi müləyimləşdirmək, həyat vermək qüdrətindədir.

Poeziya onu yarananın sözü bacardığı qədər cilalaması, oxşaması, əzizləməsidir, sözün könlünü alıb özünüküləşdirməsidir. Kimin sözə yanaşması uğurludursa, o, sözü, söz də onu yaşıdacaq.

Gülnarə İsrafil də sözü oxşayır, cilalamağa çalışır. Söz də onu doğması kimi ağuşuna alır. Çünkü o, həmimiz kimi həyatın isti və soyuq nəfəsi ilə üz-üzə, göz-gözədir, həyatın acısını, şirinliyini dadib.

Bütün digər mənəvi dəyərlər kimi poeziya da millilikdən uzaq olmamalıdır. Müəllifin uğurunun mayasında milli ruh, milli düşüncə, soy-kökə bağlılıq dayanır. Bunu Gülnarə xanımın şeirlərində də aydın görürük. O, Gədəbəydə doğulub. Dağın, dərənin, gülün, çıçəyin, yamacın, çəmənin ətri misralarında hiss olunur. Onun söz "akvarel"i Gədəbəyin təbiəti kimi al-əlvandır.

Şair xanımın (mən şairə sözündən istifadə etmirəm, dəfələrlə yazmışam ki, söz adamının cinsi olmur) təbiətə, kənd mənzərələrini, adət və ənənələrimizi özündə əks etdirən şeirləri yaddaqalan etnoqrafik etüdlərdir. Bu etüdlər milli ruhun müxtəlif çalarlarındadır. Milli ruh yaşayırsa, yaşıdır.

"Kəndimiz" şeirlərdə qədim-qayım Türk ellərinin adət-ənənələrindən tutmuş, uşaqlıq çağımızın oyunları, yaylağa köç zamanı çadır həyatı, "coma, çardaq yeri, işıqlı hisli-paslı çıra, elçi daşı üstə təsbeh çəkənlər" bizi azı 30-40 il əvvələ aparır. Kövrək duyguların axınına düşürük:



*Yastanada top oynamır cavanlar,  
Diğirlənib məhləmizə, qol ola...*

*...İşıqlıydı hisli-paslı çıramız,  
Beşdaşında ov itimiz variydi...*

*Hardadı uşaqlığım, yeddiüşə oynayaq,  
Üst-başımız tozlana, yixılanda əzilək.  
Yenə atılıb düşək kəndirbazda tək ayaq,  
Məktəbin həyətində "bənövşə"yə düzüldək.*

Təbiət bizdən onun başına aćdığımız oyunlara görə intiqam alanda artıq gec olacaq xəbərdarlığını 200-300 ildir ki, müdriklər bizə xatırladır. Hələlik nəticə çıxarmaq istəmirik, başımız sərvət toplamağa qarışıb, tamahımıza qalib gələ bilmirik. Bunu Gülnarə xanım da bir daha xatırladır:

*Karxanaya döndəriblər Xalxaltı,  
Yasti daşı Kamaz-Kamaz daşınır.  
Sinəsini ovuq-dəlik edəndən,  
Göyçəmənin ağruları qaşınır.*

Görəsən, niyə beləyik, niyə mərhəmətimiz korşalıb? Bəlkə 40-50 il qabaq daha insaniyidik? Bəlkə xisələtimiz dəyişib, tamah, maddi qazanc bizi azıñlaşdırıb? Bəlkə o vaxt nankor sivilizasiya insanları bu qədər korlamamışdı?

Gülnarə İsrafilin şeirlərində vaxta, məkana sığ-

mamazlıq "sindrom"u da nəzərəçarpandır. O, "saat tilsimi" qarşısında aciz qalmır. Özü özünə verdiyi "niyə ölüm gizlənir bir şəbehin içində?" dilemmasını açmaq istədikdə daha dörlü məqamlara toxunur: "bir əcəm qızının yuxuda göyün yeddi qatını belinə düyünləyib ulduzları cehizlik, ayı başlıq gətirməsi" də poetik ovqat kimi uğurludur.

Gülnarə xanımın digər həmkarlarından fərqli bir "lirik obrazı" var - "göy ümidlər". Bu ümidlər ulu Göytürkün həyat yolunda bir ilahi işqdır, qələbə, uğur mənbəyidir:

*Sevgim qaynar bulağı məcrasından çıxarır,  
Göyərdir göy üzündə rəngi göy ümidləri...*

*Başına bir daş düşür,  
Başım daşla qarışır.  
Ovcumda göy ümidlər,  
Yaşa dolur, qırışır.*

Gülnarə xanım "bir az kirik, bir az lirik səs tonuya yad tozanaqlara" meydan oxuyur. Çünkü yad tozanaqların qoynundakı "ömrə yamaqdı". O, elə bir ömrə yaşamaq amacındadır ki, hər anı dan yeri, işqılı sabah olsun. Bir şeirində dediyi kimi, o, "Günəş ömrü yaşayır".

Gülnarə İsrafilin özünütəqdimi əsrlərin o tayından xəbər verir. Ulu Türkün qeyrəti, namusu, hünəri və torpaq sevgisi ilə Vətənə çəvrilən ucsuz-bucaqsız ərazilərin ayrı-ayrı hissələrinin birliyindən yoğrulub mayası şair xanımın. Vətən "Dərbənddə analarımızın bayatılarıdır, Qarabağda ağrıyan vücadumuzdur", Kərkükdə baldan şirin xoysatlarımızdır:

*Məni soruşsan, yaralı canam,  
İrəvanam,  
Paramparça Azərbaycanam!  
Bir tərəfdən Təbriz,  
bir tərəfdən Borçalı  
hərəsindən bir tikəyəm,  
yekəyəm,  
Əfəndim!*

Sevginin ilahiliyini tərənnüm etməyən şair tanımiram. Ancaq bu şeirlər həmişə uğurlu alınır. Çeynənmiş sözlərlə izhar olunan sevginin ömrü heç bir il yaşayan saralmış yarpaq ömrü qədər də deyil. Sevgi kimi ali hissəleri ucuzlaşdırmaq, ən azı insanın duyusunun qıtlığıdır. Gülnarə xanımın sevgi şeirlərinin lirik qəhrəmanının özü də, sözü də bütövdür. O, sevgiyə bələnib, sevgisini "var-dövlətə dəyişib, ülviliyi kirləndirənlərə" üsyan edir. "Günəş ömrü yaşayır", çiçək kimi zərif, dağlar kimi vüqarlı qızın "saçları kəklikotu ətirlidir":

*Mənə elə gəlir ki,  
həyatda hər şey bir-birinə oxşayır,  
hətta eynidir.*

*Mən isə fərdiliyi və azadlığı  
təpədən dırnağa sevirəm.*

*Sənə qədər  
ulduzların tək-tək parlaqlığı  
elə də çox gözlərimə düşməyib.*

*Sənin üçün darixıram...  
Darixmaq içdən sixılmaqdır?*

*Əksinə, içə sixılmaqdır.*

*Sənə qədər pəncərəm yox idi  
külek ara-sıra taybatay açıb  
ruhumu qolları arasına sixsin!*

*Sənə görə tam deyildim,  
səninlə tamlasmışam...*

Şair qəlbi qayğısız körpə uşaq qəlbi kimi kövrək və həssas olur. Gülnarə xanımın da öz dünyası var. O, bəzən sıltaqlıqla onun yanağına toxunan küləkdən də küsür, "gözümüzün yaşını sərt öpüb külək" deyə nazlana-nazlana, ərkyana inciyir.

Gülnarə xanım təbiətin "dil"ini bir baxışdan anlayır. Ona görə də misraları tutumludu, poetik lövhələri cəlbedicidi. Sübh çağrı dünyanın ağarmasını, gecənin sinəsini yarıb gələn sabahın bəşəriyyəti qucasını qəlbimizi riqqətə gətirən misralara köçürür:

*Günəş göy üzündə sarı yarpağı  
Bürünüb, payızın ətrini verir.*

*Payızə elə bil sapand atmışam,  
Qorxudan, hürkündən bənizi solmuş.*

*Gecənin canına ulduzlar ləkə,  
Dünyanın disində gündüz gövşənir...*

Şeirlərində dil açdığı elin dialektörünü işlətməklə ana dilimizə yeni naxış vurur: "bəzən bizi yağış büküm edərdi".

Dağlar qızı olasan, qoşma, gəraylı yazmayan. Gülnarə xanımın klassik üslubda yazdığı şeirlərində bu günün ab-havası duyular:

*Baxt-yığvalın kəm ömrüyəm,  
Ölümlükdə heç ölməyən,  
Yeddi qatda gömülməyən,  
Nə sirsizəm, nə sirçiyəm.*

"Həyat təkrardı, təkrarlarsa həyatdı, dostum" söyləyən şair xanımın şeirlərində nə yaxşı ki, təkrar, yerinə düşməyən, təravətini itirən fikir və ifadələr yoxdur. Əsl poeziya təkrar yox, təkrarsızdır.

Bəşəriyyə, müqəddəs hiss və duyğulara xidmət edən bütün sənətlər kimi söz sənətinin də ən ümdə vəzifəsi həqiqətə səykənib insanların zövqünü oxşamaqdır. Gülnarə xanım da söz sənətinə xəyanət etmir, həqiqəti yazar, olduğu kimi...

**VAQİF OSMANOV**  
*Ədəbi tənqidçi, "Ədəbi ovqat" jurnalının baş redaktoru*  
08.11.2021